

COP29-un gündəliyinin tarixin yaddasına hopacağına şübhə yoxdur

Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyaların quraşdırılması ilə bağlı tədbirlər görülür. Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan edilməsi də ekoturizmin əlindən tutur. Regionlara üz tutan əcnəbilərin hər cür "yük"ünü daşıya- caq bələdçilər qlobal tədbirin nəhaqdan Azərbaycanda keçi- rilmədiyini göstərəcəklər. Turizm agentliklərinin dediyinə görə, bələdçilər beynəlxalq standartlara uyğun hazırlanaraq 27 dildə fəaliyyət göstərirlər. Bununla belə təlimsiz və təhsilsiz bələdçilər var ki,

onlara da COP29-un başlaya- cağı vaxta kimi xüsusi kurslar keçiriləcək. COP29-un qlobal təhlükəsizliyi töhfə verməsi, Azərbaycanın tanıdılması və daha da inkişaf etdirilməsi hə-

min günlərdə turizm sektorunun birnömrəli vəzifəsinə çevriləcək. Şübhəsiz, on illərin təcrübəsini qazanmış turizm bu sınaqdan almışçıq çı- xacaq.



COP29-un gündəliyinin tarixin yaddasına hopacağına şübhə yoxdur

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da insanlar hər gün iqlim dəyişikliyi ilə bağlı ciddi problemlərlə üzləşirlər. Ölkənin bəzi yerlərində həm quraqlıq, həm də su qılığının müşahidə olunur. Ekstremal havaları vəzifətin daha da pisləşməsinə təsir edən amildir. Eyni zamanda torpağın degradasiyaya uğraması ölkənin təbii ehtiyatlarının tükənməsinə səbəb olur ki, bu da kənd təsərrüfatına mənfi təsir edir.

Neft-qaz hasilatı isə torpağın degradasiyasına və suyun çirkənməsinə "kömək edən" faktor kimi gündəlikdə dayanır. Ona görə də alternativ enerji mənbələrindən istifadəni gecikdirmək olmaz. Bərpəolunan enerji ekoloji tarazlığının pozulmasını aradan qaldıran önemli faktordur. Bu mənada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) bərpəolunan enerji mənbələrindən istifadənin vacibliyi diqqətə çatdırılacaq və müvafiq qərarlar qəbul olunacaq.

"Yaşıl dünya naminə həmrəylik ili" ilə COP29-un eyni vaxta düşməsində də bir hikmət var. Bu hikmət təkcə COP29-un məqsədlərinin həyata keçirilməsinə "yaşıl işıq" yandırır, həm də dünyanın 80 minden çox insanını Bakıya götərir. Onlara Azərbaycanla tanışlıq imkanı yaradır, işgalдан azad olunmuş Qarabağın dünəni və bu günü ilə üz-üzə gəlməyə fırsat verir. Təbii ki, fırsatı əldən vermək istəməyənlər məkrli, yalançı siyaset donuna bürünmüş ermənilərin 30 ildə Qarabağı viran et-



diklərini gözləri ilə görəcək və həmin xarabalıqlar fonunda yeni Qarabağa "görüşəcək", "yaşıl zona" elan olunmuş regionun yeni ab-havasında nəfəs alacaqlar. İllərlə əsirlikdə "işgəncə çəkən", soluxan yaşıllıqların günoşdən nur alındıqlarına şahid olacaqlar. Tarix şahidlərin gördükleri və dediklərinin söykənərək yaşayır. Bu baxımdan, COP29-un iki həftəlik Azərbaycan gündəliyi də tarixin yaddasında "yaşıl dünya naminə həmrəylik" kimi qalacaq.

Artıq hər kəsə məlumdur ki, dünyanın xilası yaşıllıqdan keçəcək. Yaşıl həyat deməkdir, o, sağlam yaşamağın "dirilik suyu"dur. Ümidlərin ölməməsidir yaşıl. "Yaşıl" sözünü özündə ehtiva edən bütün nəsnələr sağlam həyata, aydın planetə, təmiz Yer kürəsinə xidmət edir. Bu xidmətləri yeri yetirən fəaliyyət növləri müxtəlifdir. Onlardan biri ekoturizmdir. Dünyanı yaşışlaşdırmağın, bəşəriyyəti ayaqda saxlamağın bir yolu da ekotu-

rizmdən keçir. Ekoloji turizm dayanıqlı turizm növü olmaqla ətraf mühitə qayğıni özündə ehtiva edir. Bu qayğı daha çox təbiətə olan səfərlər zamanı onu öyrənməklə həyata keçirilir. Bu turizmin digər növlərdən fərqi ətraf mühitin qorunmasına səbəb olması, yerli təbiətdən zövq almağa şərait yaratmasıdır. COP29-un da fəaliyyət növlərindən biri budur.

Ekoturizm və COP29 eyni məqsədə xidmət etdiyi üçün Azərbaycanın turizm sənayesi bu istiqamətdə də qollarını geniş açacaq. Ekoturizmə yol açan, ona meydən verən amillərdən ən əsası alternativ enerji mənbələridir. Bu gün alternativ enerji mənbələrindən olan günəş enerjisindən dünyanın bir çox ölkələrində istifadə edilir. Evlərin damlarına və divarlarına düşən günəş enerjisindən istifadə bu evlərin sakinlərinin illik enerji tələbatını xeyli azaldır. Günəş və istilik enerjisi təmizdir, sadədir və onun bütün formalarının alınması təbii üsullarladır. Onu

da deyək ki, Azərbaycanda günəş və külək enerjisindən sistemli şəkildə istifadə edilməsi "yaşıl enerji" konsepsiyanının əsas elementlərindəndir. Xüsusən nəzərə alsaq ki, işğaldan azad olunan ərazilərimizin günəş və külək potensialı böyükdür. Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıllı, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisiinin potensialı 500 meqavatdaq piyətəndən ibarətdir. Bu ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoro loji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulub. Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarının 5 meteoroloji stansiyasının

quraşdırılması ilə bağlı tədbirlər görülür.

Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan edilməsi də ekoturizmin əlindən tutur. Regionlara üz tutan əcnəbilərin hər cür "yük"ünü daşıyacaq bələdçi lər qlobal tədbirin nəhaqqdan Azərbaycanda keçirilmədiyiini göstərəcəklər. Turizm agentliklərinin dediyinə görə, bələdçi lər beynəlxalq standartlara uyğun hazırlanaraq 27 dildə fəaliyyət göstərirlər. Bunu nla belə təlimsiz və təhsilsiz bələdçi lər var ki, onlara da COP29-un başlayacağı vaxta kimi xüsusi kursslardan keçiriləcək. COP29-un qlobal təhlükəsizliyə töhfə verməsi, Azərbaycanın tanıdılması və daha da inkişaf etdirilməsi həmin günlərdə turizm sektorunun birnömrəli vəzifəsinə çevriləcək. Şübhəsiz, on illərin təcrübəsini qazanmış turizm bu sınaqdan alnıaçıq çıxacaq.

**Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"**